



■ Rövşən Yerfi

Xalq onu hər il Novruz bayramında heç bir göstəriş olmadan minnetdarlıqla xatırlayır. Təkcə bir xidmətinə görə: sovet dövründə ilk dəfə olaraq 1967-ci ildə dövlət səviyyəsində Novruz bayramının təntənəli təşkilinə görə. Haqqında yüzlərlə yazılar yazılıb. Və gələcəkdə də yazılıcaq ...

Şixəli Qurbanov dövrünün dövlət işlərində çalışan tanınmış şəxsiyyətlərindən idi: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və bürübüyü (1966-ci ildən ömrünün sonuna dek) olub, Azərbaycan SSR Ali Sovetinin iki dəfə (V və VI çağırış) deputatı seçilib.

Mən isə bu yazımda onun əsasən unudulmaqdə olan ədəbi fəaliyyətdən danışacağam.

Şixəli Qurbanov böyük ictimai xadim olmaqla yanaşı həm də ədəbiyyatşunas alim - filologiya elmləri doktoru və tanınmış dramaturq idi. O, 1925-ci ildə Bakıda anadan olmuşdur. İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə getmiş, Sovet Ordusunu tərkibində zabit kimi Polşa və Almaniyada döyüşməsdür. Hərbi xidmət zamanı kapitan rütbesinədək yüksəlmışdır.

Mühəribədən sonra Azərbaycan

Xatırlanasılar...

Daim xatırlanacaq böyük dramaturq



Pedaqoji İnstitutunda təhsilini tamamlayaraq orada Azərbaycan ədəbiyyatı kafedrasında aspirant olmuş, eyni zamanda həmin ali məktəbdə rus ədəbiyyatı müəllimi islamışdır. Otuz yaşındadır - 1956-ci ilin iyundunda "A.S. Puşkin və Azərbaycan poeziyası" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Yazdığı bu elmi iş 1957-ci ildə ilk kitabı kimi çap olunmuşdur. 1965-ci ildə isə doktorluq dərəcəsini müdafiə etmişdir.

Şixəli Qurbanov elmi nailiyyətlər əldə etməklə birgə ədəbi fəaliyyətlə də

məşğul olmuş, lirik şeir, poemə, hekayə və tənqidli məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. Hələ on iki yaşında, Pionerlər evi tərəfindən buraxılmış "Şeirlər məcməisi"ndə "Hərəbə həziram" adlı ilk şeiri dərc edilmişdir. O, daha çox ictimai mövzularla bağlı onurlarla şeirlər yazmışdır.

Yazıcının ilk məlum nəşr əsəri 1963-cü ildə "Kirpi" jurnalında çıxmış "Telefon zəngləri" hekayəsidir. Ondan artıq satirik dəyer daşıyan hekayənin müəllifidir. Müxtəlif nəşrlərdə "Elmi ezamıyyət", "Mənə bu da azdır", "Natiq", "Balaxanımın dərdi", "Xaş Məmiş",

"Mən niyə Qorki olmadım?", "Yaxşılıq", "Uğursuz başlanğıc", "İnkubator dana-ları" adlı hekayəleri, rus dilində nəşr olunan satirik hekayələr kitabında "Mənim qonşumun yuxusu" hekayəsi də çap olunmuşdur.

Şixəli Qurbanov eyni zamanda möhtəşəm komediyalar yazar böyük dramaturqdur. O, "Rəis məşğuldr", "Əcəb işə düşdü", "Özümüz bilərik", "Olmadı ele, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Sənsiz", "Sevindik qız axtarı", "Bitməmiş söhbət" pyeslərini ve "Bahadır və Sona" liberettosunu qələmə almışdır. Onun komediyaları ölkəmizin əksər teatr sehnələrində oynanılmışdır. Bu komediyalar bir çox istedadlı aktyorlarımızın xalq tərəfindən sevilməsində əvəzsiz rol oynamışlar. "Sənsiz"pyesi SSRİ-nin bir sıra şəhərlərdə, Bolqarıstanda tamaşaşa qoyulmuşdur.

Sağlığında üç, müstəqillik dövrünədək isə on üç kitabı çap olunub. 1991-ci ildən bəri ötən iyirmi üç illik bir dövrə təessüf ki, hansısa əsərinin çapdan çıxması barədə məlumat yoxdur.

1967-ci ilin may ayının 24-də müəmməli ölümü ilə əbədiyyətə qovuşan Şixəli Qurbanov heç vaxt unudulmayacaq yazıçı vətəndaş olaraq daim könüllərdə yaşayacaqdır. Şübə etmirmə ki, qədirbilən xalqımız onun bu il, avqustun 16-da anadan olmasının 90 illiyini də qeyd edəcəkdir.

SERBEST
21